


**AZƏRBAYCAN RESPUBLİKASININ  
İNSAN HÜQUQLARI ÜZRƏ  
MÜVƏKKİLİ (OMBUDSMAN)**



**İNFORMASIYA ƏLDƏ ETMƏK  
HÜQUQUNU TƏMİN EDƏK!**





# AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN)



## İnformasiya əldə etmək hüququ (azadlığı)

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

## İnformasiya nədir?

Yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgiler, xəbərlər və ya digər xarakterli məlumatlardır.

Qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər və bilgiler – İctimai informasiyadır.

## “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarət

- İnformasiya sahibinin rəhbəri - xidməti qaydada, yuxarı orqan - təbəçilik əsasında;
- Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirir.



## İnformasiyanın təsnifatı

*Əldə olunmasına görə informasiyanın növləri:*

- açıq informasiya (əldə olunması məhdudlaşdırılmayan)
- əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar

*Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyanın növləri:*

- məxfi informasiya (Dövlət sirri)
- gizli (konfidensial) informasiya - vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri

*Fərdi məlumatlar - şəxsi və ailə həyatına dair məlumatların məcmusudur.*

- daim açıq olan fərdi məlumatlar (şəxsin adı, soyadı və atasının adı)
- açıq (müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sistemində subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar)
- konfidensial (qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunan məlumatlar)

## İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinin əsasları

İnformasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər.

- cinayət işi və ya inzibati xətlər haqqında iş üzrə toplanmış informasiya iş məhkəməyə verilənədək və ya işin icraatına xitam verilməsi barədə qərar qəbul edilənədək;
- dövlət nəzarəti gedişində toplanan informasiya həmin məsələ üzrə qərar qəbul edilənədək;
- vaxtından əvvəl açıqlanması dövlət siyasətinin formalaşdırılmasına, inkişafına və müvəffəqiyyətlə başa çatdırılmasına mane olan və ya mane ola bilən informasiya prosesin başa çatması barədə razılaşma əldə edilənədək;
- vaxtından əvvəl açıqlanması dövlət orqanı tərəfindən testləşdirmə və ya maliyyə yoxlamasının səmərəliliyinə ciddi təhlükə yaradacaq və ya təhlükə yarada biləcək informasiya - test və ya maliyyə yoxlaması başa çatanədək;
- vaxtından əvvəl açıqlanması dövlət orqanında fikir mübadiləsini, məsləhətləşmə prosesini pozacaq və ya poza biləcək informasiya - son qərar qəbul edilənədək;
- vaxtından əvvəl açıqlanması dövlət orqanının iqtisadi, pul-kredit və ya maliyyə siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilən informasiya iqtisadi, pul-kredit və ya maliyyə fəaliyyəti ilə bağlı konkret əməliyyat başa çatanədək;
- ədalət mühakiməsinin həyata keçirilməsinə əngəl törədəcək və ya törədə biləcək informasiya - məhkəmə qərarı qəbul edilənədək;
- xarici ölkələrdən və ya beynəlxalq təşkilatlardan daxil olan sənədlər sənədin açıqlanması üçün qarşılıqlı razılıq əldə edilənədək;

- ətraf mühit üçün təhlükə yaradacaq və ya yarada biləcək, ətraf mühitin komponentlərinə zərər vuracaq və ya zərər vura biləcək informasiya - bu təhlükəni törədən səbəblər aradan qalxanaq;
- açıqlanması informasiya sahibinin qanuni maraqlarına ziyan vurursa, yaxud ictimai funksiyaları yerinə yetirən özəl hüquqi şəxslərlə bağlanan müqavilədə informasiyanın xidməti istifadə üçün nəzərdə tutulması qeyd olunubsa - texniki həllər barədə informasiya.

### İnformasiya sahibləri kimlərdir?

- dövlət orqanları və bələdiyyələr
- ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (*o cümlədən publik hüquqi şəxslər*), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər.

### İnformasiya sahiblərinə kimlər bərabər tutulur?

- əmtəə bazarında hökmran mövqə tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;
- tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədən kənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.





## İnformasiya sahibinin vəzifələri:

- informasiya sorğusunu ən qısa zamanda və sorğu üçün ən münasib üsulla təmin etməlidir;
- sənədlərin reyestrini aparmalıdır;
- ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir;
- açıqlamalı olduğu ictimai informasiyanı qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır;
- sorğuya kömək göstərməlidir;
- informasiyanın əldə olunmasına qoyulan məhdudiyətlər barədə sorğuya məlumat verməlidir;
- əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumaq üçün qorunmalıdır;
- həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

## İnformasiya sorğusu nədir?

İnformasiya sorğusu informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir.

## İnformasiya sorğusu verən (sorğuçu)

İnformasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir.

## İnformasiya sorğusunun təqdim edilmə üsulları:

- şifahi (informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə);
- yazılı (sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə).

## İnformasiya sorğusunun icra müddətləri:

- İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.
- İnformasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
- İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvərmə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.
- Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.
- İnformasiya sorğusunun bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır.





### **Hansı hallarda informasiya sorğusunun icrasından imtina edilir?**

- sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;
- informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə;
- sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.

### **Hansı hallarda informasiya sorğusunun icrasından imtina edilə bilər?**

- sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;
- sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa;
- sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə;
- sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.

İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir.

## **İnformasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımcınca icra olunmaması barədə şikayət**

Sorğucu bu barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğusunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir.

## **Ombudsman tərəfindən informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri**

- ✓ İnformasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusunun) qeydiyyatına alınması.
- ✓ İnformasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi.
- ✓ İnformasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması.
- ✓ İctimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi.
- ✓ İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi.
- ✓ İnformasiyanın əldə olunmasına qoyulan məhdudiyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.
- ✓ Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb edir.
- ✓ Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 iş günü müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir.



## Ombudsmanın İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulmasına görə inzibati protokol tərtib etmək səlahiyyəti

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili adından – İnsan Hüquqları üzrə Müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinin 371 – 374, 382 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətinə malikdirlər.





**Azərbaycan Respublikası  
İnsan Hüquqları üzrə Müvəkkilinin  
(Ombudsmanın) Aparatının  
əlaqə vasitələri:**

*Rəsmi internet səhifəsi: [www.ombudsman.az](http://www.ombudsman.az)*

*“Elektron Hökumət” portalı : [www.e-gov.az](http://www.e-gov.az)*

**Ünvan:** Bakı şəhəri, Üzeyir Hacıbəyli 80,  
Hökumət evi, II Ala qapı

**E-poçt:** [ombudsman@ombudsman.az](mailto:ombudsman@ombudsman.az)  
[apparat@ombudsman.az](mailto:apparat@ombudsman.az)

**Çağrı Mərkəzi :** (012) 916

**Tel/Fax:** (+99412) 493 74 22

(+99412) 498 23 65

**Facebook səhifəsi:**

<https://www.facebook.com/ombudsman.az>

**Twitter səhifəsi:** @az\_ombudsman

*Qeyd. Bu çap vəsaiti Azərbaycan Respublikası Konstitusiyasının, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktlarının müddəalarının ümumiləşdirilməsi nəticəsində tərtib edilmişdir. Daha ətraflı məlumatları həmin qanunvericilik aktlarından əldə edə bilərsiniz.*